

# DAĞLIQ QARABAĞ KONFLİKTİNDƏ ABŞ-İN MÖVQEYİ



**YENİ NƏSR**



Razim MƏMMƏDLİ

FÜZULİ İSMAYILOV

## QARABAĞ KONFLİKTİ ABŞ-İN QЛОBAL SİYASƏTİ KONTEKSTİNDƏ

Qafqazda özünəməxsus siyaset yeridən ABŞ-ı bölgədə maraqlandıran konfliktlərdən biri də Dağlıq Qarabağ problemidir. Respublikamız üçün böyük bələya çevrilmiş Qarabağ probleminin həlli yolunda ABŞ-da aparılan müzakirələr, çıxarılan qərarlar Azərbaycan ictimaiyyəti tərəfindən diqqətə izlənir, təhlil edilir, onunla əlaqədar respublikamızın kütləvi informasiya vasitələrində külli miqdarda məqalələr işiq üzü görür. ABŞ-in Ermənistən-Azərbaycan münaqişəsi ilə bağlı yürütdüyü siyaset gənc tədqiqatçı Füzuli İsmayılovun "Qarabağ konflikti ABŞ-ın qlobal siyaseti kontekstində" (Bakı, 2001) kitabında geniş şərhini tapmışdır. Kitabda əsas amil bu gün beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan münaqişələrdən bi-

rinə – Ermənistən-Azərbaycan konfliktinə, onun həllində ABŞ-in mövqeyinə yönəlmüşdür.

Bəri başdan onu da qeyd edək ki, son vaxtlar ABŞ-ın Dağlıq Qarabağla bağlı yürütdüyü siyaset respublikamıza münasibətdə yaxşı mənada xeyli dəyişmişdir. ABŞ yaxşı başa düşür ki, bu bölgədə özünүn nüfuzunu artırmaq və möhkəmlətmək üçün ilk növbədə súlh və sabitliyin bərpasına nail olmalıdır.

Respublikamızda Dağlıq Qarabağ probleminin geosiyasi köklərini araşdırmağa çalışan müəllif isə siyasi tarixçilərin faktlarına əsaslanaraq yazar ki, ABŞ-ın Azərbaycanla geosiyasının tarihi o qədər də qədim deyil. ABŞ Azərbaycanla yalnız 1918-ci ildə Demokratik Respublika qurulduğdan sonra ciddi maraqlanmağa başlamışdır.

Dağlıq Qarabağ konfliktini geosiyası problem adlandıran müəllif yazar: "Qarabağ konflikti sözün əsl mənasında geosiyasi problemdir, çünki bunun ətrafinda baş verən hadisələrin gələcəkdə hansı məcrada gedəcəyi nəinki həm Ermənistən, həm də Azərbaycanın müstəqilliyi üçün sınaq meydانıdır, habelə bütövlükdə regionda sabitliyi təmin etmək üçün taleyüklü məsələdir. ABŞ-ın həmin probleme münasibəti də müəyyən mənada bununa izah olunmalıdır".

Münaqişənin yaranma səbəblərindən səhbət açan F.İsmayılov

"sovət rəhbərliyinin daxili geosiyasi problemlərə dəyərincə realist yanaşmaması postsovət məkanında bu gün Qarabağ və ona bənzər problemlərin meydana çıxmasına səbəb olmuşdur" yazar kən nə qədər haqlı olsa da onun "biz hesab edirik ki, "Qarabağ geosiyasının" aparan yol Türkiyədə yaşayan erməni milətçilərinin, xüsusilə erməni din xadimlərinin fəaliyyətindən başlayır" deməsi bilavasitə problemin yaranmasını tam əhatə etmir. Cünkü bu məsələdə başqa ölkələrdə, xüsusilə Rusiya, Fransa, ABŞ-da yaşayan ermənilərin, eləcə də bu dövlətlərin rəhbərlərinin "əməyi" az olmamışdır.

Konfliktin ilkin mərhələsində ABŞ-ın bölgədə yürütdüyü siyaset, respublikamızı qane etməyən bir sıra təkliflər irəli sūrməsi kitabda geniş təhlil olunmuş, bu təklifləri doğuran səbəblər açıqlanmışdır.

Kitabda diqqəti cəlb edən bölmələrdən biri də "Heydər Əliyev diplomatiyası və ABŞ-Azərbaycan beynəlxalq dialoqunda Qarabağ konflikti"dir. Bu fəsildə 907-ci əlavənin qəbulu və onun ləğvi uğrunda aparılan məqsədyönlü işdən, BMT-nin, ATƏT-in qəbul etdiyi qərarlardan, Lissabon sammitindən və s. məsələlərdən ətraflı səhbət açılmış, müəllif Ki-Uest görüşlərini konfliktin həlli strategiyasında yeni səhifə adlandırmışdır.